

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Abnasil	şərbət	150 ML	Vitamin B1 25 mq, Vitamin B3 16 mq, Vitamin B5 6 mq, Vitamin B6 9.5 mq, Vitamin B7 50 mq, Vitamin B8 10 mq, Vitamin B9 (fol turşusu) 200 mq	Su, fruktoza, giləmeyvə dad verici, kalium sorbat, natrium benzoat, ksantan, limon turşusu	BioDue Spa	İtaliya	08.11.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Abnasil (şərbət, 150 ml) adlı məhsul B qrupu vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan B1, B6 vitaminləri gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır. Həmçinin, məhsulun laborator analiz nəticələri pH göstəricisində uyğunsuzluq aşkar etmişdir.
Angispray (Angisprey)	sprey	30 ml	Sage leaf liquid extract (lat. Salvia officinalis, used part-foium) - 4 %, Calendulaflower liquid extract (lat. Calendula officinalis, used part-flos) - 2 %, Mallow liquid extract (lat. Malva mauritiana, used part-herba) - 2 %, Liquorice liquid extract (lat. Glycyrrhiza glabra, used part-radix) - 2 %, Oregano liquid extract (lat. Origanum vulgare, used part-herba) - 2 %, Eucalyptus oil (lat. Eucalyptus globulus, oleum) - 0,2 %, Thyme oil (lat. Thymus vulgaris, oleum) - 0,2 %, Mint oil (lat. Menthha piperita , oleum) - 0,05 %	Vegetable glycerin, purified water	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	28.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Angispray (sprey 30 ml) adlı məhsul yuxarı tənəffüs yolları və ağız boşluğu xəstəliklərində profilaktik məqsəddə istifadə olunan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Animal Flex (Animal Fleks)	kapsul, tablet	1	Vitamin C (as Ascorbic Acid) - 100 mg, Vitamin E (as d-Alpha Tocopherol Succinate) - 100 IU, Zinc (as Zinc Oxide) - 15 mg, Selenium (as Sodium Selenite) - 70 mcg, Manganese (as Manganese Sulfate) - 1 mg, Joint Construction Complex (Glucosamine (as HCl, sulfate 2KC), Methylsulfonylmethane (MSM), Chondroitin Sulfate A (CSA), Chondroitin Sulfate C (CSC)) - 3000 mg, Joint Lubrication Complex ((Flaxseed Oil (50% alpha linolenic acid), Cetyl Myristoleate Proprietary Blend (cetyl myristoleate, cetyl myristate, cetyl palmitate, cetyl laurate, cetyl palmitoleate, cetyl oleate), Hyaluronic Acid) - 1000 mg, Joint Support Complex (Ginger Root (gingerols, shogaols), Turmeric Root (curcumin), Boswellia (resin) (boswellic acid), Quercetin, Bromelain) - 1000 mg	Dicalcium Phosphate, Maltodextrin, Gelatin, Stearic Acid, Magnesium Stearate, Microcrystalline Cellulose, Glycerin, Silicon Dioxide, Carob Extract, Purified Water	Universal Nutrition	ABŞ	20.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Animal Flex (paket (5 tablet, 3 kapsul) №44) adlı məhsul İdmançılar üçün qida rasionu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Animal Nitro	Kapsul	1	Vitamin B6 (pyridoxine HCl) – 500 mcg, Niacin (as niacinamide) – 10 mg, Human Muscle Protein Complex (Leucine, Lysine, Arginine, Valine, Isoleucine, Histidine, Threonine, Methionine, Phenylalanine) – 4995 mg, Pro BCAA Complex ; Leucine - 3500 mg, Isoleucine – 1685 mg, Valine – 1815 mg	Gelatin, dicalcium phosphate, microcrystalline cellulose, magnesium stearate, stearic acid, titanium dioxide	Universal Nutrition	ABŞ	27.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Animal Nitro (paket №30, hər paketdə 9 kapsul) adlı məhsul İdmançılar üçün qida rasionu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Animal Pack (Animal Pak)	Tablet	1	Vitamin A (as carotenoids [carotene, -carotene], acetate) – 9900 IU, Vitamin C (as ascorbic acid, ascorbyl palmitate) - 1g, Vitamin D (as cholecalciferol) – 680 IU, Vitamin E (as d-, d-, d-, d- tocopherols & tocotrienols) – 300 IU, Thiamin (as mononitrate) – 76 mg, Riboflavin - 76mg, Niacin (as niacinamide) - 82 mg, Vitamin B6 - 180mg (as pyridoxine AKG, pyridoxine HCl), Folic Acid – 400 mcg, Vitamin B12 - 50 mcg (cyanocobalamin, methylcobalamin), Biotin – 300 mcg, Pantothenic Acid - 76mg, Calcium – 2 g, Phosphorus – 1330 mg, Iodine (as potassium iodide) – 150 mcg, Magnesium (as oxide) – 400 mg, Zinc (as oxide) - 30mg, Selenium (as sodium selenite) - 50mcg, Copper (as sulfate) – 600 mcg, Manganese (as sulfate) - 5mg, Chromium (as chloride) – 60 mcg, Potassium (as sulfate) - 200mg ; Amino Acid Complex - Alanine – 279 mg, Arginine – 1213 mg, Aspartic Acid - 498 mg, Cystine – 110 mg, Glutamic Acid - 653mg, Glutamine - 174mg, Glycine – 180 mg, Histidine – 92 mg, Isoleucine (BCAA/EAA) – 284 mg, Leucine (BCAA/EAA) – 509 mg, Lysine (EAA) – 418 mg, Methionine (EAA) – 125 mg, Phenylalanine (EAA) – 192 mg, Proline – 203 mg, Serine – 250 mg, Threonine (EAA) – 283 mg, Tryptophan (EAA) – 81 mg, Tyrosine – 164 mg, Valine (BCAA/EAA) – 289 mg ; Performance Complex - Uni-Liver Blend – 4230 mg (Liver, beef protein isolate), Carnitine – 25 mg, Choline Bitartrate - 250 mg, Eleutherococcus Senticosus (root) – 1750 mg, Hawthorne (berry) – 250 mg, Inositol – 125 mg, Milk Thistle (seed) – 500 mg, Para-Aminobenzoic Acid – 400 mg, Pyridoxine Ketoglutarate - 200 mg ; Antioxidant Complex - Alpha Lipoic Acid (ALA) – 100 mg, Citrus Bioflavonoids (peel) – 1000 mg, Coenzyme Q10 (CoQ10) – 5 mg, Grapeseed Extract - 50 mg, Lutein – 1 mg, Lycopene – 1 mg, Pine Bark Extract – 200 mg, Kelp (whole plant) – 10 mg ; Digestive Enzyme Complex - Bromelain – 100 mg, Inulin – 250 mg, Lipase – 10 mg, Papain - 64mg, Acid Protease - 64mg	Dicalcium Phosphate, whey protein concentrate (milk), glucose polymers, microcrystalline cellulose, stearic acid, magnesium stearate, choline bitartrate, calcium carbonate, silicon dioxide, lecithin (soy), carnitine fumarate, calcium citrate, alfalfa, rose hips, rice bran, parsley, burdock, pharmaceutical glaze.	Universal Nutrition	ABŞ	29.11.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Animal Pack (1 paketdə, tablet №11) adlı məhsul İdmançılar üçün qida rasionu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan məhsul olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Vitamin C (maksimum yol verilən həddi 900 mq-dır), Vitamin D (maksimum yol verilən həddi 600IU), Vitamin E (maksimum yol verilən həddi 100IU), Thiamin (maksimum yol verilən həddi 5 mg), Riboflavin (maksimum yol verilən həddi 6 mg), Niacin (maksimum yol verilən həddi 60 mg), Vitamin B6 (maksimum yol verilən həddi - 6 mg), Vitamin B12 (maksimum yol verilən həddi - 9 mcg), Biotin (maksimum yol verilən həddi - 150 mcg), Pantothenic Acid (maksimum yol verilən həddi 15 mg), Sinc (maksimum yol verilən həddi - 25 mg), Para-Aminobenzoic Acid (maksimum yol verilən həddi - 400 mg) maddələrinin miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir.

Animal Spiked Aminos	toz	210 gr	Instant BCAA; L-Leucine – 1,25 g, L-Isoleucine – 625 mg, L-Valine – 625 mg; L-Taurine – 1,1 g, Citrulline Malate – 500 mg, L-Glutamine – 380 mg, L-Lysine HCl – 250 mg, L-Arginine HCl – 105 mg, DL-Methionine – 40 mg, L-Phenylalanine – 40 mg, L-Threonine – 40 mg, L-Histidine – 25 mg, L-Carnitine Tartrate – 10 mg, Betaine – 5 mg, L-Alanyl-L-Glutamine – 5 mg, Caffeine Anhydrous – 125 mg, Coffee Bean Extract – 20 mg, Green Tea Leaf Extract – 15 mg	Natural and artificial orange and mango flavors, citric acid, malic acid, sucralose, acesulfame potassium, FD&C yellow #5, FD&C yellow #6. Contains: Soy	Universal Nutrition	ABŞ	27.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Animal Spiked Aminos (toz 210 g) adlı məhsul idmançılar üçün qida rasionu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə bə göstərişinə görə dərin an vasitəsi deyil.
Animal Whey	toz	1.81 kg	Animal Whey Protein Blend (cross flow micro filtered whey protein isolate, ultra filtrated whey protein concentrate (milk) (Alanine – 1200 mg, Arginine – 585 mg, Aspartic Acid – 2600 mg, Cystine – 630 mg, Glutamic Acid - 3000 mg, Glycine – 465 mg, Glutamine – 1100 mg, Histidine – 495 mg, Isoleucine – 1500 mg, Leucine – 2700 mg, Lysine – 2200 mg, Methionine - 525 mg, Phenylalanine – 850 mg, Proline – 1400 mg, Serine - 1100 mg, Threonine – 1600 mg, Tryptophan - 420 mg, Tyrosine – 750 mg, Valine – 1400 mg)), Animal Whey Digestive Enzyme Blend (papain -- 5 mg, bromelain - 5 mg)	natural & artificial vanilla flavor, cellulose gum, xanthan gum, carrageenan, lecithin (soy), sodium chloride, acesulfame potassium, sucralose	Universal Nutrition	ABŞ	29.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Animal Whey (toz 1,81 kg) adlı məhsul idmançılar üçün qida rasionu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə bə göstərişinə görə dərin an vasitəsi deyil.
Apetit Forte	şərbət	120 ML	Lysine Hydrochloride 150 mg, Carnitine Hydrochloride 150 mg, Cyproheptadine Orotate 1,5 mg, Vitamin B1 10 mg, Vitamin B6 10 mg, Vitamin B12 100 mcg	sodium saccharin, propyl gallate, propyl paraben sodium, methyl paraben sodium, polysorbate, sorbitol, glycerin, purified water	Titis Pharma	Pakistan	26.11.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Apetit forte (daxilə istifadə üçün məhlul, 120 ml) adlı məhsul öz tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində bir sıra malik farmakoloji xüsusiyyətlərə (antixolinergik və sedativ, serotonin və histamin antoqonist) və əlavə təsirlərə malik olan siproheptadin adlı dərman maddəsi mövcuddur. Həmçinin, məhsulun tərkibində olan B qrupu vitaminləri gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır.
Apimol	şərbət	100 ml	Each 10 ml syrup contains: Propolis extract 200 mg Echinacea extract 100 mg Vitamin C 30 mg Honey 7600 mg Grape seed extract 1 mg Pomegranate extract 500 mg Potassium sorbate 5 mg Zinc sulphate 5 mg Blackberry fruit extract 200 mg Menthol (flavor) 0.005 mg		BION CORPORATION LTD.	Birləşmiş krallıq	13.11.2018	Xitam verilən müraciətlər	"Tetrada" şirkətinin 08.10.2018-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Birləşmiş Krallığın "Birləşmiş Krallıq" şirkətinin istehsalı olan FS1718 seriyalı Apimol (şərbət 100 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulunda tərkibə aid olan sənədlərdə göstərilən vitamin C, sink sulfat və propolis maddələri barəsində bəzi şübhəli məlumatlar vardır. Göstərilən uyğunsuzluğu nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, hazırlanma texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsinə əqdəsdə uyğun hesab olunmur. Uyğunsuzluğun səbəbləri araşdırıldıqdan sonra ekspertiza rəyinin alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalarına uyğun olaraq yenidən Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərsiniz.
Asfor	tablet	1	İron Gluconate - 150 mg, Vitamin B12 - 4 mcg, Folic acid - 350 mcg, Vitamin C - 60 mg	Microcrystalline Cellulose, Stearic Acid, Silica, Hydroxypropyl Methylcellulose, Magnesium Stearate	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	22.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Asfor (tablet №30) adlı məhsul fol turşusu və dəmirin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə bə göstərişinə görə dərin an vasitəsi deyil.
Bcaa vorkout toz	toz	400 g	L-leucine -27 %, beta-alanine - 18 %, citric acid - 15 %, L - isoleucine - 14 %, L-valine - 14 %, L-arginine - 9 %,	aromas, acesulfame K, sucralose, quinoline yellow, sunset yellow	Activlab	Poşa	01.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BCAA WORKOUT(toz,400 qr) adlı məhsul amin turşuların əlavə mənbəyi kimi idmançıların pəhrizində tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmı və öz tərkibi və istifadə bə göstərişinə görə dərin an vasitəsi deyil.
Beleks	qel	40 ml	helix aspersa snail extract - 5 %, glycerin - 1 %, Peg- 40 hydrogenated castor oil - 1,2 %, chlorella vulgaris extract - 1 %, acrylates/C10-30 alkyl acrylate crosspolymer - 0,7 %, Triethanolamine - 0,75 mg, allantoin - 0,1 %, benzyl alcahol - 0,340 %, benzoic acid - 0,127 %, sorbic acid - 0,042 %	parfume, auqa	Fortex Nutraceutical LTD	Bolqarıstan	28.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BELEKS/ BELEX(gel, 40 ml) adlı məhsul dərinin elastikliyinə bərpə olunması üçün və nəmləndirici kimi tövsiyə olunan kosmetik vasitə olub, öz tərkibi və istifadə bə göstərişinə görə dərin an vasitəsi deyil.
Biofiton Antigemaroy	rektal şam	2	kalqan kökünün ekstraktı - 100 mq, boymaderən otunun ekstraktı - 100 mq, evkalipt yarpaqlarının ekstraktı - 100 mq, gülümbəharın ekstraktı (karofilen) - 100 mq	Kakao yağı	OOO NPFK EYM	Ukrayna	23.11.2018	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən müəyyən olundu ki, ANTİGEMORROY(rektal kapsul, N 10) adlı məhsul babasil xəstəliyinin müalicəsində ağrıkəsici, qanqesici və işlədici kimi tövsiyə olunan yerli təsirli vasitə kimi tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə bə göstərişinə görə dərin an vasitəsidir. Belə ki, məhsul farmakoloji təsire malikdir və birbaşa lokal terapevtik təsir göstərir.

BPH-Avert	kapsul	(6x10)	Saw palmetto - 160 mg	cornstarch, gelatin	Veqa İlaç Kosmetik Qida İmalat San.Tic.Ltd Şti	Türkiye	08.11.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş BPH Avert (kapsul №60) adlı məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında yuxarıda adı çəkilən məhsul ilə eyni tərkibli və istifadə göstərişi eyni olan dərman vasitəsi №30 60) m övcüddür. Həmçinin laboratoriya analizləri zamanı müəyyən olundu ki, məhsulun orta çəkisi istehsalçı tərəfdən təqdim olunmuş sənədlərdə göstərilən ilə uyğunlaşmır (məhsulun orta çəkisi 0,6086 mq olaraq təyin edildiyi halda NS-də bu göstərici 850 mq±10% kimi qeyd olunmuşdur)
Bravolak	saşe	1	Probiotic microorganisms(Lactobacillus acidophilus-13.33 mq Lactobacillus plantarium-13.33 mq lactobacillus reuterii-14.29 mq Bifidobacterium lactis-10.00 mq steptococcus thermophilus-11.43 mq) Probiotic(İnulin)-150 mq.	İsomait, Mannitol, Aromatizer, sukraloz	Botofarma Sağlık Ürünleri Tic. ve San. İtd.Şti	Türkiye	15.11.2018	Xitam verilen müraciətlər	uyğunsuzluq
Brocsevin	şərbət	150 ml	Honey 0.5 gr, Thyme g.e. 0.25 ml, Drosera g.e. 0.25 ml, Tolu balsam g.e. 0.25 ml, Althaea g.e. 0.125 ml, Liquorice g.e. 0.20 ml, Ribes nigrum g.e. 0.1 ml, N-acetylcysteine 0.25 g, Eucalyptus e.o. 0.07 ml, Lemon e.o. 0.07 ml,	water, glucose syrup, fructose syrup, sodium benzoate, potassium sorbate, citric acid	Gricar Chemical SRL	İtaliya	12.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Brocsevin (şərbət, 150 ml) adlı məhsul yuxarı tənəffüs yolları xəstəliklərində tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Carbocon (Karbokon)	tablet	2	Simethicone 50 mg, Charcoal 300 mg,	Maltodextrin, sucrose, microcrystalline cellulose, hydroxypropylmethylcellulose, polyvinylpyrrolidone, colloidal silica, croscarmellose sodium, polyvinylpolypyrrolidone, glycerol behenate, silica dioxide, magnesium stearate	NTS S.r.L	İtaliya	12.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən CARBOCON (həb N 20) məhsul havanın udulması və bağırsağ tıxanlığı ilə əlaqədar rahatsızlıq simptomlarının yüngülləşdirilməsi üçün tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Carniton	tablet	(3x10)	L-arginine - 500mg ,L-carnitine - 250 mg, Coenzyme Q10 - 30 mg	Microcrystalline cellulose, P.G.Starch, Povidone(K-30), Sodium benzoate, Croscarmellose sodium, Magnesium Stearate, Sodium lurylsulphate, Magnesium Aluminium Silicate, Ready mix Red iron oxide, Purified water	M/S BİON PHARMACEUTİC S PVT LTD	Hindistan	19.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Carniton (tablet №30) adlı məhsul maddələr mübadiləsini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İdax zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orqinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir.
Celosome Aqua HA 60 (Kelosome Aqua HA 60)	iny/m	2.5 ml x 5	Sodium hyaluronate 60 mg/ml, Mannitol 22.5 mg/ml	disodium phosphate dihydrate, sodium dihydrogen phosphate dihydrate, sodium chloride	ExoCoBio İnc	Cənubi Koreya	29.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Celosome Aqua HA 60 (filler 2.5 ml, N 5)adlı məhsul dərinin korreksiyası üçün tövsiyə olunan kosmetoloji tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Celosome İmplant with Lidocaine (Kelosome İmplant lidokain ilə)	iny/m	1.1 ml	Sodium hyaluronate 26.4 mg/ml, Lidocaine hydrochloride 3.3 mg/ml	disodium phosphate dihydrate, sodium dihydrogen phosphate dihydrate, sodium chloride	ExoCoBio İnc	Cənubi Koreya	28.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Celosome İmplant with Lidocaine (filler 1,1 ml, N 1) adlı məhsul dərinin korreksiyası üçün tövsiyə olunan kosmetoloji tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Celosome Mid with Lidocaine (Kolesome Mid lidokain ilə)	iny/m	1.1 ml	Sodium hyaluronate 26.4 mg/ml, Lidocaine hydrochloride 3.3 mg/ml	disodium phosphate dihydrate, sodium dihydrogen phosphate dihydrate, sodium chloride	ExoCoBio İnc	Cənubi Koreya	28.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Celosome Mid with Lidocaine (filler 1,1 ml, N 1)adlı məhsul dərinin korreksiyası üçün tövsiyə olunan kosmetoloji tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Celosome Soft with lidocaine (Kelosome Soft lidokain ilə)	iny/m	1.1 ml	Sodium hyaluronate 26.4 mg/ml, Lidocaine hydrochloride 3.3 mg/ml	disodium phosphate dihydrate, sodium dihydrogen phosphate dihydrate, sodium chloride	ExoCoBio İnc	Cənubi Koreya	29.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Celosome Soft with Lidocaine (filler 1,1 ml, N 1)adlı məhsul dərinin korreksiyası üçün tövsiyə olunan kosmetoloji tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Celosome Strong with lidocaine (Kelosome strong lidokain ilə)	iny/m	1.1 ml	Sodium hyaluronate 26.4 mg/ml, Lidocaine hydrochloride 3.3 mg/ml	disodium phosphate dihydrate, sodium dihydrogen phosphate dihydrate, sodium chloride	ExoCoBio İnc	Cənubi Koreya	28.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Celosome Strong with Lidocaine (filler 1,1 ml, N 1)adlı məhsul dərinin korreksiyası üçün tövsiyə olunan kosmetoloji tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Chondrocol (Xondrokol)	Kapsul	4	Glucosamine sulfate 375 mg, Chondroitin sulfate 50 mg, Collagen 200 mg, Methylsulfonylmethane 125 mg, Cetyl myristoleate 25 mg, Boswellia serrata 50 mg, Turmeric extract 100 mg	maltodextrin clintose, magnesium stearate, gelatin	Alfa Vitamins Laboratories Inc	ABŞ	27.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən XONDROKOL/ CHONDROCOL (kapsul N 60) adlı məhsul qığırdaq toxumasının bərpa olması üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Qablaşmanın üzərindəki əsas məlumat daşıyan yazıların digər dillərlə yanaşı Azərbaycan dilində də olması zəruridir.

Cinkofer(Sinkofer)	şərbət	150 ml	İron sulfate 3.65 g, Zinc sulfate monohydrate 0.83 g, Vitamin C 1.5 g, Vitamin B 12 0.000075 g, Folic acid 0.006 g	deionized water, sugar, glycerin, banana flavour, sodium benzoate, potassium sorbate, citric acid, sucralose	A Pharma Sağlık Ürünleri A.Ş	Türkiye	21.11.2018	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cinkofer/ Sinkofer (şərbət, 150 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan preparat olub,12 yaşdan yuxarı uşaqlara 10 ml- den 2 dəfə tövsiyə olunduğu halda tərkibində olan inqrediyentlərin dozaları hətta böyükler üçün gündəlik istehlakın yuxarı yol verilən həddini aşır; demir- 160 mq(olmalıdır maksimum 40 mq); Sink -40 mq (olmalıdır maksimum 25 mq); Vitamin B12-10 mq(olmalıdır maksimum 2,5 mq); fol turşusu- 800 mq(olmalıdır maksimum 600 mq).Deylənləri nəzərə alaraq, məhsul tərkibi və istifadə qaydalarına əsasən dərman vasitəsi deyil. Həmçinin, nəzərinə çatdırırıq ki, ekspertizanın bir hissəsi laborator sınaqlarından təşkil olmuşdur və məhsulun xarici görünüşü(qeyri şəffaf məhlul) normativ sənədlərə(şəffaf məhlul) uyğun gəlməmişdir.
Coliprev (Koliprev)	Damcı	15 ml	Lactase 300000 ALU	glycerin, potassium chloride, potassium sorbate, purified water	Neosante Health Solutions S.A	Portuqaliya	29.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Coliprev (damcı,15 ml) adlı məhsul körpələrdə köp sancılarını aradan qaldırmaq üçün tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan laktaza inqrediyentinin dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Comfovita (Komfovita)	suspenziya	250 ml	19,12 g of hydrolate obtained from Glycyrrhiza glabra radix - 3.0 g, Humulus lupulus L strobili - 2.0 g; Vitex agnus - castus fruit - 0.036 g, Myo-inositol - 1.5 g, Folic acid - 600 mcg	xantan gum, sodium benzoate, potassium sorbate, citric acid, sucralose, purified water	Miquel Y Garriga S.L,	İspaniya	05.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Comfovita (suspensiya 250 ml №1) adlı məhsul qadın xəstəliklərinin profilaktikasında tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orqinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir
Cytocare 532 (Sitekea 532)	Flakon	5 ml	hyaluronic acid -32 mg/5 ml	Ammonium molybdate, Ammonium metavanate, Calcium chloride, Iron sulfate, Potassium chloride, Copper sulfate, Magnesium chloride, Manganese sulfate, Sodium acetate, Sodium hydrogen carbonate, Sodium chloride, Sodium hydrogen phosphate, Sodium metasilicate, Sodium selenite, Tin chloride, Zinc sulfate, Alanine, Arginine, Asparagine, Aspartic acid, Cysteine, Glutamine, Glutamic acid, Glycine, Histidine, Isoleucine, Leucine, Lysine, Methionine, Phenylalanine, Proline, Serine, Threonine, Tryptophane, Tyrosine, Valine, Adenine, Biotin, Calcium Pantothenate, Coline chloride, Folic acid, Inositol, Nicotinamide, Pyridoxine, Riboflavin, Thiamine, Cyanocobalamin, Deoxythymidine, Glucose, Putrescine, Sodium Pyruvate, Lipoic acid.	Revitcare laboratoire	Fransa	20.11.2018	Müsbət	Cytocare 532 (Sitekea 532), inyeksiya üçün məhlul, 5 ml, şüşə flakonda N10 kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadə olunan tibbi ləvazimatlara aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Delmar Hipertonik	sprey	50 ml	Sea salt - 3,70 %, 50 % solution of Benzalkonium Chloride - 0,02 %	Purified water (96,28 %)	Medochemie Ltd	Kıpr	15.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Delmar Hipertonik (sprey 50 ml) adlı məhsul burun boşluğunun gündəlik gigiyenası üçün istifadə olunan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı qablaşmanın dosyeda təqdim olunan eskiz nümunəsinə uyğunlaşdırılması zəruridir (məhlul üzərində əsas maddənin miqdarı göstərilməlidir)
Delmar isotonic (Delmar isotonik)	sprey	50 ml	sea salt - 0,90 %, 50 % solution of Benzalkonium Chloride - 0,02 %	Purified Water (99,08 %)	Medochemie Ltd	Kıpr	15.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Delmar isotonic (sprey 50 ml) adlı məhsul burun boşluğunun gündəlik gigiyenası üçün istifadə olunan tibbi vasitə olub, tərkibi ilə istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.Qeyd: İdxal zamanı qablaşmanın dosyeda təqdim olunan eskiz nümunəsinə uyğunlaşdırılması zəruridir (məhlulun üzərində əsas maddənin miqdarı göstərilməlidir)

Denora-D3	damcı	10 ML	vitamin D3 (cholecalciferol) - 1,25 mg (2 damcı - 10 mcg)	Extract of spinach leaves 3: 5(solvent vegetable oil), tocopheryl acetate	Solepharm Pharmaceuticals Ltd	Latviya	19.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Denora-D3 (məhlul 10 ml) məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orijinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir. İstifadə üzrə təlimatda "farmakoloji təsiri" ifadəsinin götürülməsi zəruridir, belə ki, BFMQƏ bu xüsusiyyətlərə malik deyil.
Deploks forte	kapsul	3	Ginkgo Biloba extract 24% flavones 80 mg, Phosphatidylcholine 100 mg, Phosphatidyserine 100 mg, Phosphatidylethanolamine 50 mg, glutamic acid 60 mg, İnositol 10 mg, Coenzim Q10 15 mg, Calcium pantotenat 10 mg, L-tirozin 10 mg, L-lizin 5 mg, Thiamine 2 mg, Riboflavine 5 mg, Piridoxin hydrochloride 5 mg, Folic acid 200 mcg, Cyanocobalamine 1.5 mcg, Selenium 75 mcg	microcrystalline cellulose, vegetable magnesium stearate, colloidal silicon dioxide, gelatin	Laboratoarele Remedia S.R.L	Rumıniya	23.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Deploks forte (kapsul, N 30) adlı məhsul mərkəzi sinir-sistemnin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: Qablaşma üzərində qeyd edilmiş "Qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz olunması zəruridir.
Ecoslim	fişıldayan tablet	1	Taurin 480 mg, Yantar turşusu 100 mg, Kofein 48,4 mg, İnositol 24 mg, Vitamin PP 10,56 mg, Pantoten turşusu 4,32 mg, Vitamin B6 2,16 mg, Vitamin B2 0,864 mg, Vitamin B12 0,312 mcg.	limon turşusu, natrium hidrokarbonat, polietilenqlikol,	Hendel	Rusiya	01.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ECOSLIM (fişıldayan tablet N 10) adlı məhsul bezi bezi vitaminlərin, taurinin, kofeinin, inozitolun əlavə mənbəyi kimi böyüklərə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Enziten	tablet	1	Calcium 75 mg, Phosphorus 58 mg, Betaine hydrochloride 200 mg, Amylase 100 mg, Bromelain 50 mg, Pancreatin 25 mg, Papain 50 mg, Protease 15 mg, Peppermint oil extract 25 mg, Pepsin 10 mg, Cellulase 5 mg, Lipase 25 mg	dicalcium phosphate, vegetable cellulose, vegetable stearic acid, silica, natural palm leaf glaze, magnesium stearate	Natures Bounty Inc	ABŞ	08.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Enziten (tablet, N 30) adlı məhsul həzm sistemi pozğunluqlarında tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: İdxal zamanı qablaşma üzərində məhsulun Bioloji fəallığa malik qida əlavələrinə aid olması və dərman vasitələrinə aid olmaması barədə məlumatın qeyd edilməsi zəruridir.
Evkaltin	sprey	30 ml	Evkaltip ekstraktı - 1,8 q, çobanyastığı ekstraktı - 1,8 q, Adaçayı ekstraktı - 1,8 q, İslandiya setrariyası 1,8 q	Tvin-80, Polisorbat 80, qliserin, sodium saxarin, polivinilpirolidon, timol, allantoin, xlorheksidin, kalium sorbat, evkaltip efir yağı, nana efir yağı	MMC NPL Fitoprodukt	Ukrayna	15.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Evkaltin (boğaz və ağız boşluğu üçün sprej, 30 ml) məhsul tənəffüs orqanlarının iltihabının müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatın "İstifadə qaydaları" bəndində "4-12 yaş və 12 yaşdan yuxarı uşaqlar" müvafiq olaraq "4-14 yaş və 14 yaşdan yuxarı uşaqlar", "əks göstətilər" bəndində isə "3 yaşdan aşağı" yazılarının "4 yaşdan aşağı" yazıları ilə əvəz olunması zəruridir.
Femavag	vaginal tablet	1	Lactobacillus acidophilus - 500 million CFU, Lactic acid (60%) - 15 mg, Soy extract - 18 mg standardized 40% isoflavones	Mannitol, Starch, Antiagglomerating agent; Sodium carboxymethyl-cellulose, Glycerol behenate, Silicon dioxide, Patented formula	NTC S.r.L	İtaliya	23.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FEMAVAG (vaginal tablet, №10) adlı məhsul vaginal floranı normalaşdırılması üçün tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fermental	kapsul	(15x1)	Total gastro-protected living cells (Lactobacillus Rhamnosus, Lactobacillus Acidophilus, Streptococcus Thermophilus, Bifidobacterium Bifidum, Lactobacillus Bulgaricus) - 20 billion, Aloe (Aloe Barbadensis) leaves d.e. 200:1 - 20 mg, Pyridoxine (vitamin B6) hydrochloride - 2 mg, Riboflavin (vitamin B2) - 1,6 mg, Thiamine (vitamin B1) hydrochloride - 1,4 mg, Cyanocobalamin (vitamin B12) at 0.1% - 1 mcg	Food jelly (shell) Hydroxypropylmethylcellulose Cellulose microcrystalline Silicon dioxide (anticaking agent) Vegetable magnesium stearate (anticaking agent) Titanium dioxide (colouring)	ESİ S.p.A	İtaliya	01.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Fermental (kapsul №15) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil.
Ferratonal	tablet	1	İron fumarate - 125 mg (Fe - 40 mg), Folic acid - 300 mcg, Vitamin B12 - 3 mcg, Vitamin C - 80 mg	maltodextrin, calcium phosphate, magnesium salts	Zeyus Gida Takviyeleri Karışım Ürünleri	Türkiyə	15.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Ferratonal (tablet №30) adlı məhsul fol turşusu və dəmirin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Ferromax (Ferromaks)	kapsul	2	Ferrous fumarate-70mg, Levomefolate-360mcg, Vit C-60 mg	Capsulac 60-170 mg	Cydonia doo	Bosniya və Herseqovina	06.11.2018	Xitam verilən müraciətlər	uyğunsuzluq
Fish oil (Universal)	kapsul	100	Omega-3 fatty acids - 300 mg, EPA-180 mg, DHA-120 mg	Gelatin, glycerin, purified water	Universal Nutrition	ABŞ	13.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Fish oil (kapsul №100) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Fito Somatotrop	kapsul	(15x2)	(Collagen hydrolysate - 495 mg, Chromium - 1,5 mcg (1,3%), Ornithine alpha-ketoglutarate - 5 mg, niacin - 2 mg (10%),	Gelatin from capsule, white rice flour, magnesium stearate.	Alfa Vitamins Laboratories Inc	ABŞ	01.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FİTO SOMATOTROP(kapsul N 30) adlı məhsul böyüklərdə boyun inkişafı üçün tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fitolaks	tablet	(20x1)	Ərik tozu - 340 mq, Səna ekstraktı (Cassia acutifolia) - 210 mq (chrysophanic acid - 16,8 mg), Bağayarpağı ekstraktı (Plantago) - 15 mq, Şüyüd ekstraktı (Anethum graveolens) - 0,2 mq.	croscarmellose sodium, colloidal silicon dioxide, fructose, calcium stearate or magnesium stearate, cellulose microcrystalline, strawberry flavor	Evalar QSC	Rusiya	07.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Fitolaks (tablet №20) adlı məhsul bağırsaqların peristaltik funksiyasının yaxşılaşdırılmasına kömək edən təbii mənşəli BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil.Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orqinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("dərman vasitəsi deyil" ifadəsinin və "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla).
Floramax (Floramaks)	kapsul	3	Lb. Casei 1 MLD, Lb. Acidophilus 2 MLD, Lb. Salivarius 2 MLD Vitamin B1 0.45 mg, Vitamin B2 0.65 mg, Vitamin B6 0.5 mg	silicon dioxide, titanium dioxide, gelatin	Cosval S.P.A	İtaliya	01.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Floramax (kapsul, N 30) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub,tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.Belə ki, məhsulun tərkibində olan ingredientlərin gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır.Qeyd: İdxal zamanı qablaşdırma içərisinə Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatın yerləşdirilməsi zəruridir.Həmçinin, məhsulun istifadə qaydasında "4-14 yaş arası uşaqlar 1 kapsul gündə 1 dəfə, 14 yaşdan yuxarı 1 kapsul gündə 2 dəfə qəbul etmək tövsiyəsinin" qeyd edilməsi zəruridir.
Fohow oral Liquid (Feniks)	şərbət	30 ml x 4	Cordyceps sinensis - 350 mg, Ganoderma Lucidum - 350 mg, Lentinula edodes - 100 mg, Bambusa - 100 mg	prufied water, honey, potassium sorbate	Fohow Health products Co.ltd	Çin Xalq Respublikası	19.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Fohow oral Liquid (şərbət 30 ml №4) adlı məhsul sağlamlaşdırıcı və profilaktik istiqamətli tam təbii qidalandırıcı BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orqinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir. Məhsul üzərində məhsulun dərman vasitəsi olmaması ilə yanaşı bioloji fəallığa malik qida əlavəsi olmasına dair informasiya olması mütləqdir.
Foldine	tablet	1	folic acid - 360 mcg	maltodextrin, calcium triphosphate, magnesium salts fatty acids	Zeyus Gida Takviyeleri Karşım Ürünleri	Türkiyə	13.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Foldine (tablet №50) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddənin gündəlik dozası onun dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozadan yüksək deyil, tərkib və istifadə göstərişlərinə görə dərman vasitəsi deyil.
Follux (Folluks)	Tablet	1	Folic acid 400 mcg, Dicalcium phosphate 295 mg	magnesium stearate	Arı Mühəndislik LTD	Türkiyə	29.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Follux (tablet, N 50) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.Belə ki, məhsulun tərkibində olan fol turşusu ingredient gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd:İdxal zamanı qablaşma üzərində və Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda "Qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi"yazısı ilə əvəz olunması, həmçinin, Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz", "Tövsiyə edilən sutkalıq dozaları keçməyin", "BFMQƏ normal qidalanmanı əvəz etmir", "Uşaqların əli çatmayan yerdə saxlayın" terminlərinin qeyd edilməsi zəruridir.
Follux (Folluks)	tablet	1	Folic acid-400 mkg, Dicalcium Phosphate-295 mg,		Arı Mühəndislik	Türkiyə	15.11.2018	Xitam verilən mürciətlər	uyğunsuzluq
Gematogen	baton	40 qr	şəkər tozu - 46,50 q, qatılaşdırılmış süd - 40,25 q, nişasta - 19,08 q, qara albumin - 4,29 q, vitamin premiksi (CustoMix BEV 5) - 0,333 q (demir - 5 mq, vitamin E - 16,38 mq, vitamin B 6 - 2,67 mq, vitamin C - 120 mq, vitamin PP - 19,78 mq, vitamin H - 0,169 mq)	ətirli vanil	Eqzon	Belarus	19.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Gematogen (baton 40 q) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Glutamine Powder	toz	300 gr	Glutamine (as L-glutamine) - 5 g	yoxdur	Universal Nutrition	ABŞ	13.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Glutamine Powder (toz 300 g) adlı məhsul idmançılar üçün qlütaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Godgel Deep	iny/m	1 ml	Sodium hyaluronate 23 mg	water for injection, sodium chloride, phosphate bufer	Hangzhou Techderm Biological Products Co., Ltd	Çin Xalq Respublikası	14.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GODGEL DEEP (filler 1,0 ml N 1) adlı məhsul dərinin korreksiyası üçün tövsiyə olunan kosmetoloji tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Godgel derm	iny/m	1 ml	Sodium hyaluronate 23 mg	water for injection, sodium chloride, phosphate bufer	Hangzhou Techderm Biological Products Co., Ltd	Çin Xalq Respublikası	14.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GODGEL DERM (filler 1,0 ml N 1) adlı məhsul dərinin korreksiyası üçün tövsiyə olunan kosmetoloji tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Godgel Derm Sub-Skin	inf/m	10 ml	Sodium hyaluronate 23 mg	water for injection, sodium chloride, phosphate bufer	Hangzhou Techderm Biological Products Co., Ltd	Çin Xalq Respublikası	19.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GODGEL DERM SUB-SKIN (filler 10 ml, N 1) adlı məhsul dərinin korreksiyası üçün tövsiyə olunan kosmetoloji tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Godgel Fineless	iny/m	1 ml	Sodium hyaluronate 23 mg	water for injection, sodium chloride, phosphate bufer	Hangzhou Techderm Biological Products Co., Ltd	Çin Xalq Respublikası	14.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GODGEL FINELINES (filler 1,0 ml, N 1) adlı məhsul dərinin korreksiyası üçün tövsiyə olunan kosmetoloji tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Godgel Meso	iny/m	3 ml	Sodium hyaluronate 15 mg	water for injection, sodium chloride, phosphate bufer	Hangzhou Techderm Biological Products Co., Ltd	Çin Xalq Respublikası	19.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GODGEL MESO (filler 3,0 ml N 1) adlı məhsul dərinin korreksiyası üçün tövsiyə olunan kosmetoloji tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Grendecal (Grendekal)	şərbət	150 ml	Calcium carbonate-625 mg, Vitamin D3-200 IU, Magnezium Hydroxide-181 mg, Zinc Sulfate heptahydrate-13.3 mg	Dionlaşdırılmış su, sukroza, natrium-karboksimetilsellüloza, natrium nipagin, banan aromatzatoru	Aksuvital Food Products Co	Türkiyə	14.11.2018	Xitam verilən müraciətlər	laborator sınaqlarının mənfəi nəticələrinə əsasən
Grenofa	tablet	3	Vitamin E 134.23 mg, Vitamin B6 1.7 mg, Folic acid 0.4 mg, Vitamin B12 0.0052 mg	cellulose, carboxymethyl cellulose, calcium carbonate, hydroxypropyl methylcellulose, polydextrose, stearic acid, maltodextrin, talc, triglyceride-medium chain, titanium dioxide, brilliant blue, riboflavin.	Wallmark	Çex respublikası	05.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən GRENOFA (tablet, N 30) adlı məhsul vitaminlərin əlavə mənbəyi, antioksidant təsiri BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hepabest forte	kapsul	2	Cynara scolymus L - 350 mg, L-ortinin L-Asparat - 100 mg, Vitamin B1 - 0,55 mg, Vitamin B2 - 0,7 mg, Vitamin B3 - 8 mg, Vitamin B5 - 3 mg, Vitamin B6 - 0,7 mg	microcrystalline cellulose, magnesium salt of fatty acids, hard gelatine capsules	Olimp Laboratories Sp. z.o.o	Poşa	02.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Hepabest forte (kapsul №30) adlı məhsul qaraciyər zədələnmələri zamanı tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimat və qablaşmada «BFMQƏ» qısaltmasının istehlakçı tərəfindən aydın basa düşülməsi məqsədlə açıq şəkildə yazılması («bioloji fəallığa malik qida əlavəsi») tövsiyə olunur.
Hero King	şərbət	15 g	Honey-7.20 g, Glucose-7.05 g, Ferula elaeochytris--225 mg, Cinnamomum sp-100 mg, Ceratonia siliqua-100 mg, Tribulus Terris-225 mg		Mübərek Doğal Ürünler Gıda Sanayi ve Ticaret Limited Şirketi	Türkiyə	06.11.2018	Xitam verilən müraciətlər	
İmmuno Flora	kapsul	1	Saccharomyces boulardii-250 mq. Sink Sulfat-4 mq	Maltodekstrin.Selluloza.Hidroksipropilmetil	A Pharma Sağlık Ürünleri A.Ş	Türkiyə	06.11.2018	Xitam verilən müraciətlər	uyğunsuzluq
İnoclim	kapsul	2	Soya extract with at least 40% of isoflavone 100 mg,	hydrogenated soya-bean oil, sunflower oil, soya lecithin, fish skin gelatin, glycerol, maize strach, titanium dioxide, red ferric oxide	İnnotera Şuzi	Fransa	23.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş İnoclim (kapsul, N 30) adlı məhsul izoflavonların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.Bela ki, məhsulun tərkibində olan inqredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
İnofem	saşe	2.04 gr	Mio-inozitol 2000 mg, Folic acid 200 mcg	natural lemon flavouring	Establo Pharma Sp.Z.o.o	Poşa	01.11.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş İnofem (saşe, N 30) adlı məhsul qadınlarda normal menstrasiya dövrü və ovulyasiyanı dəstəkləmək üçün tövsiyə olunan müalicə vasitəsi olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir.Bela ki, məhsulun tərkibində olan mio-inozitol inqredienti gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır (maksimal istifadə həddi 1500 mq tövsiyə olunur).Həmçinin, məhsulun qablaşması və Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda onun dərman vasitələrinə aid olması barədə məlumat qeyd olunmayıb.Bundan başqa, Azərbaycan dilində tərtib olunmuş istifadə təlimatında da onun müalicə vasitəsi olduğu qeyd olunub.

Irovit	kapsul	(15x2)	Dried Ferrous Sulphate Equivalent to Elemental Iron 47 mg - 150 mg, Folic Acid - 500 mcg	carmoisine Supra, Brilliant Blue (E133) & Quinoline Yellow (E104)	Vitane Pharma GmbH	Almaniya	19.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş İrovit (kapsul №30) adlı məhsul dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehlak olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orqinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir.
Kalsekaps D3	kapsul	6	Xolekalsiferol 66.7 BV, Kalsium karbonat 166.7 mq	jelatin, nişasta, rütubətdüdücü maddə E422, detergent E487, təmizlənmiş su, boya maddələri E171, E110	Minskinterkaps	Belarus	22.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Kalsekaps D3 (kapsul, N 60) adlı məhsul kalsium və D vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan inqredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: İdxal zamanı qablaşma üzərində xarici dilde olan yazıların Azərbaycan dilində də qeyd edilməsi qeyd edilməsi zəruridir. Bundan başqa, Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda "Qıdya bioloji aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz olunması və "Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz", "Tövsiyə edilən sutkalıq dozaları keçməyin", "BFMQƏ normal qidalanmanı əvəz etmir", "Uşaqların əli çatmayan yerdə saxlayın", Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkim ilə məsləhətləşin" terminlərinin qeyd edilməsi zəruridir.
Kron-9	kapsul	(3x10)	Mellisa officinalis-aboveground part - 100 mg, Passiflora incarnata-100 mg, Hypericum perforatum herb flowers - 100 mg, Valeriana officinalis-root - 60 mg, Tilia flowers - 50 mg, Magnezium - 10 mg.	maltoedextrin, calcium stearate	Evropluss	Ukrayna	02.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Kron-9 (kapsul №30) adlı məhsul MSS xəstəliklərinin profilaktikasında tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Krosh(Kroş)	şərbət	100ML	Vit B3-2.75 mg. Vit B6-0.3mg. Vit B2-0.25 mg. Vit B1-0.25 mg. Vit B12-0.35 mkg. Biotin-3.75 mkg	quince fruit juice, sugar, l-carnitine tartrate	Solepharm Pharmaceuticals Ltd	Latviya	12.11.2018	Xitam verilən müraciətlər	uyğunsuzluq
Lioksi (istehsalçı ölkədə ticari adı: Kwas foliowy)	tablet	№ 60	Folic acid 400 mcg	cellulose, lactose, sodium carboxymethylcellulose, sorbitol, magnesium salts of fatty acids, silicon dioxide	Diagnosis S.A.	Polşa	06.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Lioksi (tablet, N 60) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan fol inqredienti gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
Magnaton	tablet	1	Magnezium-25 mq. Vitamin B6-5 mq.	Mikrokristalin selluloza E460. Polivinilpirolidon E1201. Karboksimetilselluloz E468. Magnezium sitrat-E470B. Silikon dioksid E551	Botafarma Sağlık Ürünleri Tic. ve San. İtd.Şti	Türkiyə	26.11.2018	Xitam verilən müraciətlər	uyğunsuzluq
Magnemix (maqnemiks)	tablet	1	Magnezium Lactate-470 mg, Di Calcium phosphate-125 mg, Pyridoxine hydrochloride-2 mg.		Arı Mühəndislik LTD	Türkiyə	01.11.2018	Xitam verilən müraciətlər	"Yurd pharma" MMC-nin 18.09.2018-ci il tarixli ikinci məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Arı Mühəndislik LTD" şirkətinin istehsalı olan Magnemix (tablet №50) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair müvafiq rəy mümkün deyil. Belə ki, Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında yuxarıda adı çəkilən məhsul ilə oxşar tərkibli və istifadə göstərişi eyni olan dərman vasitəsi mövcuddur. Bununla yanaşı istehsalçı tərəfdən məhsulun tərkibinə dair təqdim edilmiş sənəddə köməkçi maddələrə dair informasiya yoxdur (əsas və köməkçi maddələrin tam siyahısı və miqdarı göstərilməlidir). İstehsalçının BFMQƏ-nin tərkibində genetik modifikasiya olunmuş məhsulların və nanomateriallərin, hormonların, pestisidlərin, həmçinin narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zərərli maddələrin olmaması haqqında təsdiqedic sənədi təqdim olunmamışdır. İstifadə üzrə təlimatda məhsulun farmakodinamik, farmakokinetik və müalicəvi xüsusiyyətləri haqqında informasiya verilmişdir ki, BFMQƏ-i bu xüsusiyyətlərə malik deyil! Qablaşdırma üzərində xarici dilde olan yazılar Azərbaycan dilində də olmalıdır. Qeyd olunan çatışmazlıqlar aradan qaldırıldığı halda ekspertiza rəyinin alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalarına uyğun olaraq yenidən Analitik Ekspertiza Mərkəzinə müraciət tələb olunur.
Manificare CelluSlim (Manifikea SeluSlim)	yerli istifadə üçün məhlul	5 ML	Sh-oligopeptide-2 0.001%, Hydrogenated lecithin 0.1%, Sodium oleate 0.2%, Glycine soja oil 0.2%, Glycerin 1%, Carnitine 1%, Phosphatidylcholine 5%, Gelidium cartilagineum extract 0.02%	Water, Sodium dioxycholate, Benzyl alcohol, Propylene glycol, Diethylhexanoate, Sodium hydroxide, Phenoxyethanol, Disodium edta	SBS-MED Infinity Cosmetics SAS	Fransa	22.11.2018	Müsbət	Manificare CelluSlim (Manifikea SeluSlim) yerli istifadə üçün məhlul, 5 ml, flakonlarda N5 bədən dərisində selülitin korreksiyası üçün yerli istifadə olunan kosmetoloji vasitədir, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Maqniy B6	tablet	5	Magnesium - 48 mg, vitamin B6 - 0,84 mg	Köməkçi maddə (mikrokristallik sellüloz,maltodekstrin,nişasta,silisiyum dioksidi və kalsium stearat)	Evalar QSC	Rusiya	01.11.2018	Xitam verilən müraciətlər	
Merz Spezial Beauty dragees	draje	1	Vitamin C - 60 mg, Vitamin B3 - 15 mg, Vitamin E - 10 mg, Vitamin B6 - 1,60 mg, Vitamin B2 - 1,30 mg, Vitamin B1 - 1,20 mg, Vitamin B12 - 1,0 mcg, Vitamin A acetat - 0,40 mg, folic acid - 0,20 mg, Biotin - 0,03 mg, toz şəklində soya zülalları - 25 mg (sistein - 0,275 mg, methionin - 0,275 mg), pantothenic acid - 4 mg, zinc oxide - 2,50 mg, ferrium fumarate - 2,50 mg	lactose monohydrate, microcrystalline cellulose, light magnesium oxide, povidone, magnesium stearate, highly dispersed silicon dioxide, □ shell: sucrose, talc, titanium (IV) dioxide, acacia resin, shellac, TS starch syrup, polysorbate 80, carnauba wax, bleached wax (cera Alba), sikovit red dye 30 (E172), blue dye ZL T2 (E132).	Merz Farma GmbH&Co. KgaA	Almaniya	19.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Merz Spezial Beauty dragees (draje №60) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapiyik dozalarla yüksək deyil, tərkibi və istifadə göstərişinə görə də mənfi deyil.
Migliorin	kapsul	(15x3)	soya seed oil - 270,1 mg, extracts millet (Panicum miliaceum) seeds - 220 mg, wheat-germ oil - 200 mg, L-cystine - 200 mg, soya-seed oil partial hydrogenate - 110,9 mg, L-methionine - 100 mg, yellow wax - 44 mg, d.e from Horsetail (Equisetum arvense) - 40 mg, lecithin from soya - 20 mg, hydrolyzed keratin - 10 mg, pantothenate acid - 6,5 mg	disilled water, titanium dioxide, food gelatine (glycerin, ion oxide)	Cosval S.P.A	İtaliya	06.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Migliorin (kapsul №45) adlı məhsul saçların sağlamlığı üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehlak olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orqinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir.
Milgamma krem	krem	45 ml	Urea 10 g	Polyethylenglycol 300, polyethylenglycol 1500	Worwag Pharma GmbH&Co KG	Almaniya	19.11.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Milgamma (krem, 45 ml) adlı məhsul ayaq dərisinin qulluğu üçün tövsiyə olunan vasitə olub, öz tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir.Belə ki, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Qeydiyyatında eyni tərkibli və istifadə göstərişi eyni olan dərman vasitəsi mövcudur. Lakin, təqdim olunan sənədlərə əsasən məhsul istehsalçı ölkədə və bir neçə ölkədə kosmetik vasitə kimi qeydiyyatdan keçdiyi üçün istisna hal kimi məqsədə uyğun hesab etdiyiniz halda 18G119 seriyalı 1000 ədəd Milgamma krem 45 ml adlı məhsulun bərdəfəlik idxalına etiraz etmirik.
Monalisa lidocaine ultra type	iny/m	1 ml	Hyaluronic acid 24%, Lidocaine HCL 0.3%	Phosphate buffered saline, 1-4 butenediol diglycidyl ether	GENOSS Co Ltd	Cənubi Koreya	12.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MONOLISA ULTRA TYPE (filler 1,0 ml N 1) adlı məhsul dərinin korreksiyası üçün tövsiyə olunan kosmetoloji tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Monalisa mild type	iny/m	1 ml	Hyaluronic acid 2%	Phosphate buffered saline, 1-4 butenediol diglycidyl ether	GENOSS Co Ltd	Cənubi Koreya	12.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MONOLISA MILD TYPE (filler 1,0 ml N 1) adlı məhsul dərinin korreksiyası üçün tövsiyə olunan kosmetoloji tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Mukavit-Th	şərbət	150 ML	Adi kəlikotu yarpaqlarının ekstraktı-1.25 mq	deionlaşdırılmış su 4.90 ML, qliserin-75 mq, Morug aromatozatoru-10 mq, suvaşqanlıq artırıcı maddə(ksantan kitəsi)-20 mq, Natrium benzoat-10 mq, Mentol-0.15 mq, Limon turşusu-55 mq ,Natrium saxarat-3.33 mg	Maximum Sağlık Ürünleri Sanayi ve Ticaret Limited Şirketi	Türkiyə	22.11.2018	Xitam verilən müraciətlər	"Çıraq farm-2017" şirkətinin 31.10.2018-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Maximum Sağlık Ürünleri Sanayi ve Ticaret Limited Şirketi" istehsalı olan MT18275 seriyalı Mukavit-Th (şərbət 150 ml №1) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulun həcmi istehsalçı tərəfindən təqdim edilən normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Belə ki, laboratoriya sınaqları zamanı məhlulun ph göstəricisi 4.41 olaraq aşkar edilmişdir (istehsalçı tərəfindən təqdim edilmiş sənədlərə görə 4,5-5 olmalıdır). Həmçinin istehsalçının BFMQƏ-nin tərkibində genetik modifikasiya olunmuş məhsulların və nanomaterialların, hormonların, pestisidlərin, həmçinin narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zərərli maddələrin və Beynəlxalq Anti-Doping Agentliyinin qüvvədə olan siyahısı ilə müəyyən olunan doping maddələrinin olmaması haqqında təsdiqedicisi sənədi təqdim olunmamışdır. Qablaşma üzərində məhsulun 5 ml miqdarda 1,25 mq Thymus vulgaris bitkinin ekstraktı olduğu göstərilmişdir. Bərdəfəlik sənəddə bu informasiya göstərilmişdir. Göstərilən uyğunsuzluğu nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, hazırlanma texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsul istifadəsinə əhəmiyyətli dərəcədə uyğun hesab olunmur. Uyğunsuzluğun səbəbləri araşdırıldıqdan sonra ekspertiza rəyinin alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalarına uyğun olaraq vənədən Analitik Ekspertiza Mərkəzinə müraciət edilmişdir.

Neo-Fol	tablet	3	Fol turşusu 0.4 mq	süd zərdəbi, fruktoza, kalsium stearat, aerosil	PTF Farmakon LTD	Ukrayna	08.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Neo-fol (tablet, N 30) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan fol turşusu ingredientinin miqdarı gündəlik istehlakın yol verilən məximi istifadə həddini aşmır. Qeyd: İdxal zamanı qablaşmanın keyfiyyətinin yaxşılaşdırılması məqsədi üçün hesab edilir. Həmçinin, qablaşma və Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda qeyd edilmiş "Bioloji aktiv qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz olunması və qablaşdırma üzərində məhsulun istehsal, son istifadə tarixi və seriya nömrəsinin qeyd edilməsi zəruridir.
Occugel 2%	iny/m	3 ml	Hydroxypropyl Methylcellulose USP-2%	Sterile aqueous base	Ophtechncis Unlimited	Hindistan	14.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən OCCUGEL 2% (oftalmoloji məhlul 3,0 ml, şpris N 1) adlı məhsul göz əməliyyatları zamanı gözün nəmlendiricisi kimi tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Omega 3	kapsul	3	Fish oil 500 mg, EPA 90 mg, DHA 60 mg, Vitamin E 5 mg		Colfarm S.A	Polşa	05.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Omega 3 (kapsul, N 60) adlı məhsul omega-3 yağ turşularının və E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
Omega 3 Natura	kapsul	3	Fish oil - 500 mg (EPA - 90 mg, DHA - 60 mg) , Vitamin E - 5 mg	göstərilməyib	Colfarm S.A	Polşa	27.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən OMEGA 3 NATURA (kapsul, N 60) adlı məhsul omega-3 tipli yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Omegor Vitality 1000	kapsul	2	Fish oil 1000 mg, Omega-3 850 mg, EPA-500 mg, DHA-250 mg, Vitamin E 10 mg	gelatine, glycerol	U.G.A Nutraceuticals S.r.l	İtaliya	14.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Omeqor Vitality (kapsul, N 30) adlı məhsul omega-3 yağ turşularının və E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yol verilən məximi istifadə həddini aşmır. Qeyd: İdxal zamanı qablaşdırma üzərində xarici dilde olan yazıların Azərbaycan dilində də qeyd olunması, qablaşdırma və Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda istifadə qaydasında "1 kapsul gündə 1 kapsul qəbul etmək tövsiyəsinin" qeyd edilməsi zəruridir.
Omizol	şərbət	100 ML	Balqabaq toxumu ekstraktı-245.5 mq. Sarımsaq ekstraktı-54.6 mq. Nane ekstraktı-1.6 mq. Səna yarpağı ekstraktı-2.7 mq		Botofarma Sağlık Ürünleri Tic. ve San. İtd.Şti	Türkiyə	23.11.2018	Xitam verilən müraciət	"Az Vitamaks MMC" şirkətinin 26.10.2018-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Botofarma Sağlık Ürünleri Tic. ve San. İtd.Şti" şirkətinin istehsalı olan 701 seriyalı Omizol (tablet №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda məhlulun sındırma əmsali istehsalçı tərəfindən təqdim edilən normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Belə ki, laboratoriya sınaqları zamanı məhlulun məhlulun sındırma əmsali 1,3820 olaraq aşkar edilmişdir (istehsalçı tərəfindən təqdim edilmiş sənədlərə görə 1,3400-1,3600 olmalıdır). Məhsula aid normativ sənədlər Azərbaycan, rus və ya ingilis dillərində təqdim olunmalıdır (olmadıqda onların Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcüməsi təqdim edilməlidir). Məhsul 8 yaşdan yuxarı uşaqlara tövsiyə olunduğu halda , müvafiq tədqiqatların protokolları təqdim olunmamışdır. Məhsulun tərkibində olan bitki komponentlərinin hansı əsas təsiredici maddəyə əsasən standartlaşdırılıb və təqdim olunmuşdur. Göstərilən uyğunsuzluğu nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, hazırlanmış texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsinə ədədə uyğun hesab olunmur. Uyğunsuzluğun səbəbləri araşdırıldıqdan sonra ekspertiza rəyinin alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalarına uyğun olaraq yenidən Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərsiniz.
Otacı Herbal Hot	saşe	144 g	Zəncəfil kökü 240 mg, L-ascorbic acid 60 mg	Saxaroza, portakal aroması, sodium bikarbonat, darçın aroması, limon aroması, mentol aroması, limon turşusu, trikalsium fosfat, E100-rənglendirici	Kurstan İlacları A.Ş	Türkiyə	27.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Otacı Herbal Hot (saşe N 12) adlı məhsul soyuqdeymənin simptomlarını yüngülləşdirən və immuniteti gücləndirən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Panthenol 150 ml sprej	sprej	150 ml	Panthenol-2.15%	auqa, butane, cetearyl alcohol, isobutane, isopropyl myristate, propane, glyceryl stearate, paraffinum liquidum, glycerin, cyclopentasiloxane, phenoxyethanol, cetaeareth - 20, cetyl palmitate, aloe barbadensis leaf juice, ethylhexylglycerin, citric acid, allantoin, potassium sorbate, sodium benzoate	Kral Kosmetik Ürünleri Sanayi Ticaret LTD	Türkiye	05.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PANTHENOL (sprej 150) adlı məhsul dərinin qulluğu üçün tövsiyə olunan tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Perfexam (Perfeksam)	tablet	2	L-glutamine 150 mg, Rhodiola extract (Rhodiola rosea) 90 mg, Calcium carbonate 87.70 mg, Bacopa extract (Bacopa monnieri) 62.5 mg, Taurine 50 mg, Magnesium oxide 47.5 mg, Glucuronolactone 17.8 mg, Nicotinamide 8.1 mg, Calcium pantothenate 3.33 mg, Pyridoxine hydrochloride 0.86 mg, Thiamine hydrochloride 0.63 mg, Phospholipides 10 mg, Ginkgo extract (Ginkgo biloba) 6 mg, Poppy extract (Eschscholtzia californica) 2.5 mg	microcrystalline cellulose, magnesium stearate, silica	Les 3 Chenes	Fransa	07.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Perfexam (tablet, N 30) adlı məhsul beyin kognitiv funksiyalarının yaxşılaşdırılması üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd:Məhsulun istifadə qaydasında "18 yaşdan yuxarı qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir. Belə ki, məhsulun tərkibində olan bitkilərdən alınan preparatlar Avropa Dərman Agentliyinin (ADA) tövsiyələrinə əsasən 18 vaxtdan tövsiyə olunur.
Piulatte plus	saşe	5 qr x 14	Sylbum marianum Gaertn. (Silimarine 60 mg, Phosphatidilserine 120 mg) 400 mg, Galega extract 150 mg	maltodextrins,citric acid, silicon dioxide	H.P.L.S.p.A	İtaliya	30.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Piulatte plus (saşe 5 qr, N 14) adlı məhsul süd verən qadınlarda laktasiyanı artırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.Qeyd: "Sylbum marianum" bitkisinin Azərbaycan dilində "Adi Alaqqanqal" kimi tərcümə olunması zəruridir.
Plazmafer	kapsul	3	Vitamin C 50 mg, Iron 30 mg, Folic acid 400 mcg	microcrystalline cellulose, magnesium stearate, silicon dioxide, gelatin, titanium dioxide, iron oxide	Fortex Nutraceutical LTD	Bolqarıstan	13.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Plazmafer (kapsul, N 30) adlı məhsul Demir, fol turşusu və C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir.Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır
Polijen	kapsul	2	Arı südü 20 mq, Jənsən ekstraktı 40 mq, Buğda cücərtisi yağı 50mq, Saflor yağı 30mq, L-Arginin 20 mq, L-Lizin 20 mq, Deanol bitartrat 25 mq, Soya lesitini 90 □ mq, Metionin 74 mq, Butilən hidroksitoluen 1 mq, Bitki tozuçuqları 25 mq, Vitamin A palmitat 5000 BV, Vitamin D3 400 BV, Vitamin E 180 mq, Biotin 0.2 mq, B1 5 □ mq, B2 5 mq, B6 4 mq, B12 15 mq, Nikotinamid 20 mq, Vitamin C 150 mq, Fol turşusu 0.5 mq, Kalsium pantotenat 10 mq, Orot turşusu 10 mq, Kalium 8 □ mq, Kalsium 50 mq, Fosfor 38.71 mq, Dəmir 14 mq, Flür 1 mq, Maqnezium 1 mq, Mis 2 mq, Yod 150 mq, Məngən 2.5 mq, Molibden 186 mq, Sink 15 mq, Selen 50 □ mq, Xrom 100 mq, Nikel 4 mq, Bor 30 mq	Yerfındığı yağı, hidratlaşmış bitki yağı, qismən hidratlaşmış bitki yağı, ağ arı mumu □	E.İ.P.I.CO	Misir	12.11.2018	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən müəyyən olundu ki, POLJEN (kapsul N 12) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan məhsul olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, onun tərkibində olan bəzi ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşır(vitamin E-180 mq və Vitamin B12-15 mq). Həmçinin, məhsulun istifadə üzrə təlimatında onun farmakoloji xüsusiyyətlərinin, farmakoterapevtik qrupun göstərilməsi bu faktı bir daha təsdiqləyir. Belə ki, BFMQƏ-n bu xüsusiyyətlərinin olması mümkün deyil.
Presenora plus	kapsul	2	Passiflora flower dry extract 4:1 (Passiflora incarnata) 50mg, Melissa dry extract 4:1 (Melissa officinalis) 50 mg, Griffonia seed dry extract (Griffonia simplicifolia) (20% 5 HTP) 20 mg, Melatonin 1 mg	magnesium stearate, fibrex, gelatine	Solepharm Pharmaceuticals Ltd	Latviya	28.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Presenora plus (kapsul, N 30) adlı məhsul mərkəzi sinir-sistemi pozğunluqlarında tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.Belə ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
Qızıl mumya N20	tablet	(20x1)	Təmizlənmiş Altay mumyası - 200 mq	yoxdur	Evalar QSC	Rusiya	12.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Qızıl Mumya tablet №20 adlı məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil.Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orqinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir
Qlisin forte 500 mq	tablet	3	glycine - 1000 mg, vitamin B6 - 6 mg, vitamin B1 - 5 mg, vitamin B12 - 9 mcg	sorbit, powdered lemon juice, natural flavoring lemon, calcium stearate or magnesium stearate, colloidal silicon dioxide, cellulose microcristalline	Evalar QSC	Rusiya	07.11.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Qlisin forte 500 mq tablet №20 adlı məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında yuxarıda adı çəkilən məhsul ilə eyni tərkibi və istifadə göstərişi eyni olan dərman vasitəsi (QLİSİN 100 mg) mövcuddur
Rimaliv	tablet	1	Cynara scolymus - 200 mg, Silybum marianum - 60 mg, Soybean extract - 150 mg, helichrysum- 50 mg, Alpha Lipoic acid - 30 mg, Activated Charcoal - 10 mg, Vitamin E - 7,5 mg	maltodextrin, calcium phosphate, magnesium salts	Zeyus Gida Takviyələri Karışım Ürünleri	Türkiye	23.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Rimaliv (tablet №30) adlı məhsul qaraciyərin funksiyasının yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.

Romans Jele fiakon 10 ml	şərbət	10 ml	Crataegus monogyna leaves and flowers extract 500 mg, Echinacea root extract 500mg, Harpagophytum extract 170 mg, Royal jelly 400 mg, Juice of Morinda <input type="checkbox"/> citrifolia fruit 100mg, Vitamin C 30 mg, Calcium gluconate 250 mg	water, fructose, citric acid, potassium sorbate, sodium benzoate, grapefruit aromatizator	Plameca Plantas Medicinales y Complementos Alimenticios S.A.	İspaniya	01.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ROMANS JELE(şərbət, 10 ml N 10) adlı məhsul immün, ürək qan damar sistemlərinin, oynaqların fəaliyyətinin göstərməsi üçün köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Salukeya Soya Isoflavones	kapsul	42.49 g	Evening primrose oil 10% GLA 500 mg (50 mg GLA), Soya (Glycine max L.)(40% Isoflavones) 87.5 mg (35 mg isoflavones), glycerin 71.396 mg, Vitamin E acetate (D-alpha tocopherol 67 %) 2.5 mg,	gelatin, glycerin, glycerylmonostearate, brown iron oxide	HC Clover S.L	İspaniya	05.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Salukeya Soya Isoflavones (kapsul, N 50) adlı məhsul qadın orqanizmində estrogen hormonların çatışmazlığını aradan qaldıran əvəzedici hormonal terapiyanın alternativ kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə bərnə görə dərman vasitəsi deyil.
Samerin	tablet	3	S-Adenosyl-L-Methionine Disulfate p-Toluensulfonate - 400 mg, Silymarin (Silybum marianum Gaert., fruit) dry extract 80% - 175 mg, Inositol - 100 mg,	Mannitol, Fatty acids, Magnesium oxide, Hydroxypropyl cellulose, Silicon dioxide, Magnesium salts of fatty acids, Talc, Titanium dioxide, Ethylcellulosa, Polyvinylpyrrolidone, Iron oxide, Glycerol, Carnauba wax, E 133 <input type="checkbox"/>	Truffini&Regge Farmaceutici S.r.L	İtaliya	20.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SAMERIN (tablet N 24) adlı məhsul hepatoprotektor kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. QEYD: "Bu məhsul dərman vasitəsi deyil, qida əlavəsidir" yazısını "Bu məhsul dərman vasitəsi deyil, bioloji fəaliyyətə malik qida əlavəsidir" yazısı ilə dəyişdirmək zəruridir.
Sedaflo B Nayt	kapsul	(2x10)	L-teanin (L-theanine) - 100 mq, Ballı nane ekstraktı (Melissa officinalis extract) - 100 mq, Melatonin (Melatonin) - 1 mq	Mikrokristallik sellüloza, kalsium fosfat, maqnezium stearat, silikon dioksid, jeatin, titan dioksid, dəmir dioksid	Fortex Nutraceutical LTD	Bolqarıstan	15.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sedaflo B Nayt(kapsul N 20) adlı məhsul sakitləşdirici kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda "İstifadə qaydası və dozası" bəndində "Böyükklər" sözünün əlavəsi zəruridir.
Sedalin forte	kapsul	(2x10)	Dərman bədrəncin yarpaqları (as Lemon balm leaves) - 300 mq, Çəhrayı rodioia konsentrasi (as Rhodiola rosea concentrate) - 33,23 mq, Çobanyastığı çiçəkləri (as Chamomile flowers) - 20 mq, B6 vitamini (as Pyridoxine HCl) - 0,7 mq, Maqnezium <input type="checkbox"/> (from 185 mg Magnesium oxide) - 97.07 mq	microcrystalline cellulose, magnesium stearate, silica, gelatin	Gemini Pharmaceuticals. Inc	ABŞ	28.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Sedalin forte (kapsul №20) adlı məhsul MMS xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimat və qablaşmada «BFMQƏ» qısaltmasının istehlakçı tərəfindən aydın başa düşülməsi məqsədilə açıq şəkildə yazılması («bioloji fəaliyyətə malik qida əlavəsi») tövsiyə olunur.
Sedanorm	kapsul	(15x2)	Oregano herb dry extract 4:1(Origanum vulgare) - 100 mg, L-tryptophan - 100 mg, Griffonia seed extract (98% 5-HTP) (Griffonia simplicifolia) - 51 mg <input type="checkbox"/> <input type="checkbox"/> <input type="checkbox"/>	fibrex, magnesium stearate, gelatin	Lotos Pharma	Latviya	20.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Sedanorm (kapsul №30) adlı məhsul MSS fəaliyyətinin yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehlak olunmuşdursa bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orijinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir. İstifadə üzrə təlimatda "həkim təyinatı" ifadəsinin götürülməsi və istifadə qaydalarında məhsulun istifadə yaş həddi ilə bağlı informasiya əlavə edilməsi zəruridir (14 yaşdan yuxarı)

Sedariks	kapsul	(3x10)	standartlaşdırılmış quru pişikotu ekstraktı (Valerian officinalis) - 87,5 mq (0,582 mq valeren və asetoksivaleren turşularının məcmusu), badrənc yarpaqlarının (Melissa officinalis) standartlaşdırılmış quru ekstraktı - 35,0 mq (2,0 mq rozmarin turşusu)	Polysorbate 80, Beeswax, Sunflower oil, Gelatin, Moisture-retaining agent glycerin E-422, Purified water, Sodium benzoate E-211, iron oxide yellow E-172, iron oxide black E-172, iron oxide red E-172, titanium dioxide E-171	Minskinterkaps	Belarus	22.11.2018	Xitam verilen müraciətlər	"Epidbiomed MMC" şirkətinin 17.10.2018-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Belarusiyanın "Minskinterkaps" şirkətinin istehsalı olan 1020118 seriyalı Sedariks (kapsul №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyən etmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulun həcmi istehsalçı tərəfindən təqdim edilən normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Belə ki, laboratoriya sınaqları zamanı məhsulun dezinteqrasiya müddəti 45 dəqiqə olaraq aşkar edilmişdir (istehsalçı tərəfindən təqdim edilmiş sənədlərə görə 20 dəqiqə olmalıdır). Həmçinin, Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında yuxarıda adı çəkilən məhsul ilə oxşar tərkibli və istifadə göstəriciləri eyni olan dərman vasitəsi (Persen) mövcuddur. Gösterilən uyğunsuzluğu nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, hazırlanma texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsədəuyğun hesab olunmur.
Sederbin	kapsul	(10x2)	Magnesium oxide, equal to Mg - 50 mg, L-Theanine - 50 mg, Melissa (Melissa officinalis L.) leaves, d.e. 7% hydroxycinnamic ac. - 50 mg, Magnolia (Magnolia officinalis Rehder) bark, d.e. 2% honokiol - 50 mg, Hop (Humulus lupulus L.) strobilus, d.e. 0.1% flavonoids - 30 mg, Lavender (Lavandula officinalis Chaix) flowering tops, d.e. 4/1 - 20 mg	Pullulan (shell) Microcrystalline cellulose Silicon dioxide (anticaking agent) Magnesium salts of fatty acids (anticaking agent) Potassium chloride (gelling agent) Carrageenan (gelling agent) Chlorophyll copper complex (colouring)	ESİ S.p.A	İtaliya	07.11.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Sederbin (kapsul №20) adlı məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Magnolia officinalis bitkisi bioloji fəallığa malik qida əlavələrinin tərkibində istifadə üçün qadağan olunan bitkilərinin siyahısına daxildir.
Sennadone	tablet	(25x20)	Cassia Senna Leaf Extract(20:1)-10 mg	Magnesium Stearate, Sorbitol	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	07.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Sennadone (tablet №500) adlı məhsul xroniki qəbizlikdə köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: İdax zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir.
Silver One Vaginal Douche (Silver One vaginal duş)	duş	3x100 ml	Chamomile water 5 g, Colloidal silver 0.001 g, Grapefruit seeds extr.glycerinated 1 g, Marigold d.e 0.1 g,	water, trimethylglycine, high viscose hydroxyethylcellulose	Promo Pharma	İtaliya	16.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Silverone(vaginal duş, 100 ml) adlı məhsul Uşaqlıq yolunun gigiyenası üçün tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda müalicə xarakterli tövsiyələrin ləğv edilməsi zəruridir.
Sinulypt	sprey	30 ML	see water - 2.2%, Eucalyptus essential oil - 0.3%, Peppermint dry extract - 0.1%	yoxdur	Silvanols MMC	Latviya	22.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SINULİPT/SINULYPT(burun spreyi, 30 ml) adlı məhsul burun, burunətrafi ciblərin və burun ullağın infeksiyon-iltihabi xəstəliklərinin profilaktikası və müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda "bioloji qida əlavəsi" yazısının ləğv olunması zəruridir. Belə ki, məhsul "tibbi vasitələr" kategoriyasına aiddir.
Sinusal	sprey	15 ml	Şam ağacı yağı - 0,75 q, nane efir yağı - 0,21 q, evkalipt efir yağı - 0,09 q, Siklamen ekstraktı - 0,15 q, vitamin E - 0,15 q	Zeytun yağı, Vazelin yağı	OOO NPL Fitoprodukt	Ukrayna	16.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SINUSAR (burun spreyi, 15 ml) adlı məhsul təbəffüs orqanlarının iltihabının müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Məhsulun tərkibində olan şam ağacı efir yağının və zeytun yağının uşaqlara tövsiyəsinə dair elmi məlumatların təqdimatı olmadığı üçün, istifadə üzrə təlimatda 14 yaşdan aşağı uşaqlara tövsiyə olunması barədə məlumat ləğv olunmalıdır.
Sistofan	kapsul	3	Orthosiphon stamineus Benth. folium d.e. 200 mg, Betula pendula Roth; Betula pubescens Ehrh folium d.e. 75 mg, Petroselinum crispum (Mill.) folium d.e. 25 mg, Vaccinium vitis-idaea L.folium 10 mg	corn starch, magnesium stearate, colloidal anhydrous silicon dioxide.	Vitapharm-Com	Moldova	15.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SISTOFAN (kapsul N 30) adlı məhsul böyrək xəstəlikləri zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd 1: İstifadə üzrə təlimatda "2 kapsul gündə 2 dəfə" əvəzinə "1 kapsuldan gündə 3 dəfə" yazısının yazılması zəruridir(belə ki, göstərdiyiniz doza terapevtik dozanın 50 % aşır, bu da ki BFMQƏ-lər üçün yolverməzdir).İkincili qablaşmanın üzərinə "Dərman vasitəsi deyil" yazısının olması tələb olunur. Qeyd 2 : daha öncə verilən rəydə texniki səhvə yol verildiyi üçün rəy təzadən verilir.

Sloqren	sprey	25 ml	cholecalciferol - 6 mg (equivalent to vitamin D3 - 12,5 mcg or 500 IU), Menaquinone - 7 - 1,8 mg (equivalent to vitamin K2 - 15 mcg)	aqua, xylitol, xanthan gum, natural apple flavor, citric acid, potassium sorbate	Valens Int. d.o.o	Sloveniya	19.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Sloqren (sprey 25 ml) adlı məhsul D3 və K2 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Solefarin	kapsul	(15x1)	Beta-Glucan - 250 mg, Arabinogalactan - 200 mg, Zinc - 12,4 mg, Vitamin B6 - 2 mg, Selenium - 66,5 mcg, Vitamin D3 - 25 mcg, Vitamin B12 - 3 mcg	magnesium stearate, gelatina	Solepharm Pharmaceuticals Ltd	Latviya	20.11.2018	Mənfi	Ekspertizası nəticəsində müəyyən edildi ki, Solefarin (kapsul №15) adlı məhsul immün sistemi funksiyasını bərpası üçün tövsiyə olunan məhsul olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, adı çəkilən məhsulda D vitamininin gündəlik miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir (maksimum 600 IU ola bilər).
Soluro Active (Soluro Aktiv)	kapsul	(15x2)	Cryodesiccated forest cranberry concentrate 10:1 (Vaccinium oxycoccus) - 265 mg	gelatin	Solepharm Pharmaceuticals Ltd	Latviya	21.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Soluro Active (kapsul №30) adlı məhsul sidik-cinsiyyət sistemi infeksiyalarının profilaktikası məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdur bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orijinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir. İstifadə üzrə təlimatda istifadə qaydalarında məhsulun istifadə yaş həddi ilə bağlı informasiya əlavə edilməsi zəruridir (14 yaşdan yuxarı)
SperAk plus	saşe	5gr	L-karnitin 0.9 qr, Arginin alfa-ketoglutarat 0.5qr, Vitamin C 90 mq, Koenzim Q10 20 mq, Sink 7 mq, Fol turşusu 200 mq, Selen 50 mq, Vitamin B12 1.5 mq	Maltodekstrin, dekstrat, steviol qlikosidlər, koloidal silikon dioksid	Natstim Ltd	Bolqarıstan	05.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş SperAk plus (saşe, N 30) adlı məhsul kişi reproduktiv sağlamlığına kömək üçün tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan ingredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır. Qeyd: Azərbaycan dilində tərtib olunmuş istifadə üzrə təlimatda qeyd edilmiş "Bioloji aktiv əlavə" yazısının və qablaşma üzərində qeyd edilmiş "Qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz olunması zəruridir. Həmçinin, qablaşdırma üzərində "Dərman preparatı deyil" yazısının "Dərman vasitəsi deyil" yazısı ilə əvəz olunması zəruridir.
Stressnol	kapsul	1	magnesium oxide - 150 mg (90 mg magnesium), L-tryptophan - 100 mg, Valerian root dry extract - 60 mg, Cacao dry extract - 50 mg (6 % theobromine), Hops stroble dry extract - 30 mg	fibrex, gelatin, fatty acids magnesium salts	Solepharm Ltd	Latviya	22.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən STRESSNOL (kapsul №15) məhsul sinir sisteminin fəaliyyətini yaxşılaşdıraraq BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı ikinci qablaşmanın üzərində məhsul haqqında əsas informasiyanın Azərbaycan dilində (stikerdə) təqdim olunması zəruridir.
Tonikart	şərbət	10 ml	L-Carnitine - 500 mg, Coenzyme Q10 - 30 mg	glycerin, citric acid, anhydrous sodium citrate, lemon flavor, sucralose, potassium sorbate, sodium benzoate, demineralised water	Laboratoarele Remedia SRL	Rumıniya	08.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Tonikart (məhlul flakonda 10 ml №10) adlı məhsul metabolik proseslərin yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibi və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimatda "İstifadə qaydası" bölməsində "flakon" əvəzinə "kapsul" qəbul edilməsi yazılmışdır. İdxal zamanı bu texniki sənədin düzəldilməsi zəruridir.
T-Pas+300 ml	inf/m	300 ml	Sodium citrate dihydrate 3.18g, Sodium acetate trihydrate 4.42 g, Sodium dihydrogen phosphate dihydrate 1.05g, Disodium hydrogen phosphate dodecahydrate 7.69 g, Potassium chloride 0.37 g, Magnesium chloride hexahydrate 0.30 g, Sodium chloride 4.05g	water for injection	Terumo BCT	Belçika	15.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən T-PAS+(məhlul, 300 ml) adlı məhsul trombotikləşmənin qarşısını almaq üçün tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Turboslim kofe	toz	2 q	kofe - 3602,4 mq (kofein - 60 mq), qarşınıya ekstraktı - 120 mq (hidroksilimon turşusu 50 %), qatırquruğu ekstraktı (Equisetum) - 100, inulin - 80 mq, sənə ekstraktı - 70 mq, PP vitamini - 20 mq, sarıqök ekstraktı - 5,2 mq (kurkumin 90 %), xrom - 24,2 mq	ayrıca göstərilməmişdir	Evalar QSC	Rusiya	07.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Turboslim kofe (paket 2 q №10) adlı məhsul artıq çəkildən azad olmağa kömək edən BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: İdxal zamanı məhsulun üzərində olan informasiyaların Azərbaycan dilində də olması zəruridir. Məhsul istehsal olunmuşdur bu seriya üçün stiker istifadə oluna bilər. İstifadə olunmuş stikerdəki məlumatların orijinal qablaşmaya uyğun olaraq tam tərcümə olunması zəruridir ("dərman vasitəsi deyil" ifadəsinin və "əks göstərişlər" bölməsinin əlavə olunması daxil olmaqla).

Universal 100% Beef Aminos	tablet	1	Beff protein isolate - 1,065 g, dessicated beef liver - 14,20 mg (Grams of amino acids in 100% Beef Aminos (L-Leucine - 3,900 mg, L-Isoleucine - 1,700 mg, L-Valine - 2,800 mg, L-Threonine - 2,100 mg, L-Lysine - 5,100 mg, L-Phenylalanine - 2,300 mg, L-Tryptophan - 300 mg, L-Methionine - 1,200 mg, L-Histidine - 1,200mg, L-Arginine - 7,300 mg, L-Aspartic Acid - 6,200 mg, L-Alanine - 8,800 mg, L-Cysteine - 500 mg, L-Glutamic Acid - 11,300 mg, L-Glycine - 20,100 mg, L-Hydroxyproline - 9,700 mg, L-Proline - 11,100 mg, L-Tyrosine - 900 mg, L-Serine - 3,400 mg))	dicalcium phosphate, microcrystalline cellulose, stearic acid, magnesium stearate, sunflower lecithin, pharmaceutical glaze	Universal Nutrition	ABŞ	27.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Universal 100% Beef Aminos (tablet №400) adlı məhsul İdmançılar üçün qida rasionu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Universal Amino 2700	tablet	1	Alanin - 280 mg, Arginine - 140 mg, Aspartic acid - 610 mg, Cystine - 140 mg, Glutamic acid - 260 mg, Glycine - 100 mg, Histidine - 110 mg, Isoleucine - 350 mg, Leucine - 620 mg, Lysine - 520 mg, Methionine - 120 mg, Phenylalanine - 190 mg, Proline - 310 mg, Serin - 270 mg, Threonine - 360 mg, Tryptophan - 100 mg, Tyrosine - 170 mg, Valine - 330 mg	dicalcium phosphate, stearic acid, lecithin, magnesium stearate	Universal Nutrition	ABŞ	29.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Universal Amino 2700 (tablet №350) adlı məhsul İdmançılar üçün qida rasionu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Universal Animal Fury	toz	330.6 g	Instant BCAA Blend (Leucine, Isoleucine, Valine) - 5000 mg, Citrulline Malate - 6000 mg, Beta Alanine - 2000 mg, L-Tyrosine - 1000mg, Caffeine Anhydrous - 350 mg	natural and artificial green apple flavors, citric acid, inulin, sucralose, sodium chloride, silicon dioxide, acesulfame potassium, yellow #5 lake, FD&C Blue #1, Contains Soy	Universal Nutrition	ABŞ	20.11.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Universal Animal Fury (toz 330,6 g) adlı məhsul İdmançılar üçün qida rasionu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan məhsul olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Citrulline Malate (təqribi olaraq 3400 mq sitrulline ekvivalentdir) və sitrullin maddəsinin gün ərzində maksimum yol verilən həddi 500 mq-dır) və Caffeine Anhydrous (İdmançılar üçün gün ərzində maksimum yol verilən həddi 200 mq-dır) maddələrinin miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir.
Universal Bcaa Stack	toz	250 gr	Glutamine - 2,75 g, Leucine - 2,5 g, Isoleucine - 1,25 g, Valine - 1,25 g	citric acid, acesulfame potassium, sucralose, orange flavor, annatto	Universal Nutrition	ABŞ	13.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Universal Bcaa Stack (toz 250 g) adlı məhsul metabolik proseslərin yaxşılaşdırılması məqsədilə İdmançılara tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Universal Carnitine Liquid (Universal karnitine Liquid)	Flakon	473 ml	L - Carnitine - 1500 mg	Purified water, Phosphoric acid, Malic acid, natural artificial flavoring, Sucralose, Acesulfame-K, Potassium Sorbate, Sodium benzoate	Universal Nutrition	ABŞ	20.11.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Universal Carnitine Liquid (məhlul 473 ml) adlı məhsul L-karnitinin əlavə mənbəyi kimi tövsiyə olunan məhsul olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan L-karnitinin (gün ərzində maksimum yol verilən həddi 900 mq-dır) maddəsinin miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir. Eyni zamanda Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında yuxarıda adı çəkilən məhsul ilə eyni tərkibi və istifadə göstərişi eyni olan dərman vasitələri (Askarnit, L-viava, İneston, Almiba) mövcuddur.
Universal CLA	kapsul	1	Conjugated linolic acid blend - 1000 mg (provides a minimum of 80 % CLA from Safflower oil)	gelatin, vegetable glycerin, natural color, titanium dioxide, purified water	Universal Nutrition	ABŞ	13.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Universal CLA (kapsul №90) adlı məhsul İdmançılarda bədən çəkisinə nəzarət məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Universal Super Cuts 3 (Universal Super Kuts 3)	tablet	1	Vitamin B6 (as pyridoxine HCl) – 25 mg, Calcium (as dicalcium phosphate) - 364 mg, Chromium (as chromium chloride) - 15mcg, L-Carnitine (as l-carnitine fumarate) – 600 mg, Lecithin (soy) (providing linoleic acid and oleic acid) - 500 mg, Choline Bitartrate – 300 mg, Inositol - 500 mg, DL-Methionine - 200 mg, Taraxacum (root) 250 mg, Grapefruit Powder (peel) – 125 mg, Green Tea Leaf Extract (EGCG) – 125 mg, Uva Ursi (leaf) – 200 mg, Cayenne (fruit) -50	Whey (milk), stearic acid, magnesium stearate, pharmaceutical glaze	Universal Nutrition	ABŞ	29.11.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Universal Super Cuts 3 (tablet №130) adlı məhsul İdmançılar üçün qida rasionu zənginləşdirmək məqsədi ilə tövsiyə olunan məhsul olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan B6 vitamininin miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir (6 mq-dan çox olmamalıdır).
Uro-Melt	tablet	6	Potassium sitrat. Kalium sitrat-1080 mg		Veqa İlaç Kozmetik Qida İmalat San.Tic.Ltd Şti	Türkiyə	13.11.2018	Xitam verilən mürciətlər	"Sarte" şirkətinin 26.09.2018-ci il tarixli sayılı məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Veqa İlaç Kozmetik Qida İmalat San.Tic.Ltd Şti" şirkətinin istehsalı olan BA 00116 seriyalı Uro-melt (tablet, №60) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulun orta çəkisi normativ sənədlərdə göstərilən göstərici ilə uyğunlaşmır (orta çəki 1,1040 q olaraq aşkarlansa da, normativ sənəddə 1.2294-1.5026 q olaraq göstərilmişdir). Göstərilən uyğunsuzluğu nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir. Bu səbəbdən qeyd olunan məhsulun nümunəsinin istifadəsində ehtiyatlı davranılmasını tövsiyə edirik. Uyğunsuzluğun səbəbləri araşdırıldıqdan sonra ekspertiza rəyinin alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalarına uyğun olaraq yenidən Analitik Ekspertiza Mərkəzinə müraciət edib ibarət edilmişdir.

Ursolin	kapsul	(5x10)	Ursodeoxycholic acid - 250 mg	lecithin (Solek B-10) E 322, beeswax E 901, Sunflower oil, Gelatin, glycerin E 422, Purified water, methyl parahydroxybenzoate E 218, titanium dioxide E 171, Sunset yellow yellow E 110	Minskinterkaps	Belarus	22.11.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Ursolin (kapsul №50) adlı məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında yuxarıda adı çəkilən məhsul ilə eyni tərkibi və istifadə göstərişi eyni olan dərman vasitəsi (Ursoxol, Udeks, Ursodiol, Ursosan, Ursobil) mövcuddur.
Valemag	kapsul	1	Vitamin B6 (as pyridoxine hcl) 3 mg, Magnesium (as magnesium oxide) 20 mg, Valerian extract (Valeriana officinalis root) 75 mg ,Hawthorne extract (Crataegus pinnatifida bunge fruit) 4:1 50mg, Motherwort extract (Leonurus cardiaca) 4:1 50 mg	rice flour, gelatin, magnesium stearate, silicon dioxide	Vega İlaç Koz.Gida İmalat Ltd.Şti	Türkiyə	27.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VALEMAG (kapsul N 30) adlı məhsul sedativ və yuxuqetirici təsira malik olan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Valor	sprey	30 ml	Matricaria Chamomilla - 8,75 ml, Ocimum Basilicum - 10 ml, Salix alba - 5 ml, Mentha piperita - 0,25 ml, Propolis tincture - 0,7 ml, Foeniculum vulgare - 0,25 ml, Melaleuca alternifolia - 0,05 ml	yoxdur	S.C.Laboratoarele Medica S.R.L	Ruminiya	19.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Valor (sprey 30 ml) adlı məhsul ağız boşluğu və yuxarı tənəffüs yolları xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Varikosette	krem	75 ml	Urea 5%, Cyclopentasiloxane 2%, Dimethicone 2%, Aesculus hippocastanum seed extract, glycerin 3%, Ethoxydiglycol 3%, Sodium hydroxide 0.01%, Helianthus annuus seed oil 1%, Zea mays oil 3%, Phenoxyethanol, Ethylhexylglycerin 1%, Carbomer 0.7%, Menthol 0.7%, Propylene glycol, Ginkgo biloba extract 0.5%, Hamamelis Virginiana leaf extract 0.5%, Menthyl lactate 0.4%, Troxerutin 0.2%, Parfum 0.2%, Amyl cinnamal 0.001%, Benzyl alcohol 0.001%, Coumarin 0.001%, Butylphenyl methylpropional 0.001%, Linalool 0.001%, Citronellol 0.001%, Geraniol 0.001%	Aqua	Hendel	Rusiya	15.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VARİKOSETTE (GEL, 75 ml) adlı məhsul ayaqların dərisinin qulluğu üçün tövsiyə olunan kosmetik vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VenaVein	kapsul	(15x2)	micronized diosmin - 400 mg, hesperidins - 30 mg, Horse chesnut extract - 20 mg	gelatin, fatty acids magnesium salts	Lotos Pharma	Latviya	16.11.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş VenaVein (kapsul №30) adlı məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan diosmin maddəsinin miqdarı gündəlik tələb olunan dozadan aşır (25 mg olmalıdır). Həmçinin Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında adı çəkilən məhsul ilə oxşar tərkibi və istifadə göstərişi eyni olan dərman vasitələri mövcuddur (VENOKERN, Flebaven®, Detraleks, Venodiol-M).
Venolast	tablet	3	Bioflavonoidlər std.60% as hesperedin 140 mg, Hesperidin std.98 % (pure active) 50 mg, Rutin 50 mg, Diosmin 50 mg, Blueberry dry extract std.1% as anthocyanins 59 mg, Centella dry extract std. 2% as terpenes 45 mg, Ginkgo dry extract std. 3% as ginkgoflavonoids 20 mg, Vitamin C 80 mg	microcrystalline cellulose, calcium phosphate, vegetable magnesium stearate, talc, silica, glazing agents (E 1420, E 470b, E 422, E 904)	Gricar Chemical SRL	İtaliya	19.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Venolast adlı məhsul damar divarlarını möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Viazim	tablet	№3	Pancreatin 50 mg, Betaine 50 mg, Protease 25 mg, Amylase 25 mg, Papain 15 mg, Bromelain 15 mg, Pepsin 15 mg, Ox bile extract 10 mg, Lipase 5 mg, Cellulase 5 mg	calcium carbonate, microcrystalline cellulose, stearic acid, croscarmellose sodium, magnesium stearate	Robinson Pharma	ABŞ	03.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VIAZİM (tablet N 50) adlı məhsul həzmi yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vita DHA materna	kapsul	2	Omega-3 350 mg, DHA 250 mg, EPA plus 50 mg, 5-MTHF glucosamine salt 0.741 mg, Folate 400 mcg.	glycerin monostearate, sunflower lecithin, fish gelatine, glycerol, red iron dioxide, titanium dioxide	U.G.A Nutraceuticals S.r.l	İtaliya	07.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Vita DHA materna (kapsul, N 30) adlı məhsul yağ turşularının və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan ingredientlərin miqdarı gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşmır.
Vitamelka portağal dadlı	sorma	12 gr	Vitamin E 0.5 mq, Vitamin B1 0.05 mq, Vitamin B2 0.07 mq, Vitamin B6 0.06 mq, Niasin 0.66 mq, Fol turşusu 0.02 mq, Pantoten turşusu 0.45 mq, Biotin 0.03 mq, Vitamin B12 0.00008 mq, Vitamin C 3.6 mq	şəkər, nişasta patkası, qida aromatzatoru (portağal), qarğıdalı maltodekstrini, beta-karotin boyası	Bioterra	Belarus	12.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Vitamelka portağal dadlı (sorma tablet, N 1) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: İxal zamanı qablaşma üzərində xarici dildə olan yazıların Azərbaycan dilində də qeyd edilməsi və "Bioloji aktiv qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz olunması zəruridir.

Vitazim	tablet	2	pancreatin - 200 mg, pepsin - 50 mg, protease - 100 mg, amylase - 100 mg, lipase - 25 mg, papain - 50 mg, bromelain - 50 mg, betaine hydrochloride - 100 mg, cellulose - 10 mg, ox bile - 30 mg, calcium phosphate - 50 mg	stearic acid, croscarmellose sodium, silicium dioxide, magnesium stearate, microcrystalline cellulose, hydroxypropyl methylcellulose, propylene glycol, triacetin, titanium dioxide, FD&C (yellow, blue), D&C yellow	Gemini Pharmaceuticals. Inc	ABŞ	26.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Vitazim (tablet №30) adlı məhsul həzm sistemin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozası gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və profilaktik məqsədlə istifadə olunur. Bunu nəzərə alaraq təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizası nəticələrinə əsasən məhsul öz tərkibinə və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Qeyd: istifadə üzrə təlimat və qablaşmada «BFMQƏ» qısaltmasının istehlakçı tərəfindən aydın basma düstümlə məqsədlə açıq şəkildə yazılması («bioloji fəallığa malik qida əlavəsi») tövsiyə olunur.
Vitcofol (Vitkofol)	kapsul	3	İron fumarate 300 mg, Zinc gluconate (zinc) 52.28 mg (7.5 mg of zinc), Cyanocobalamine (0.1%) 7.5 mg (0.0075 of vitamin B12), Pyridoxine hydrochloride 1.5 mg, □ Pteroylmonoglutamic acid 0.83 mg (0.75 mg of folic acid)	gelatin, microcrystalline cellulose, magnesium salts of fatty acids, titanium oxide, silicon dioxide,	Biofaktor Sp.z.o.o	Polşa	05.11.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Vitcofol (kapsul, N 30) adlı məhsul tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun 1 kapsulunun tərkibində 300 mq Dəmir fumarat ingredientidir və ki, bu da 90 mq Dəmir ehtiva edir. Belə olduğu halda, dəmir ingredientini miqdarı gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır (Dəmir ingredientinin maksimal istifadə həddi qadınlar üçün 40 mq, kişilər üçün 20 mq tövsiyə olunur).
Vomita	kapsul	3	Magnesium (magnesium oxide) 100 mg, Valeriana extract 100 mg, Ginger extract 50 mg, Vitamin B6 50 mg	microcrystalline cellulose, silicon dioxide, magnesium stearate, gelatin, titanium dioxide, iron oxide	Fortex Nutraceutical LTD	Bolqarıstan	27.11.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş Vomita (kapsul, N30) adlı məhsul tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan B6 vitamini gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır (tövsiyə olunan doza 6 mq)
V-QR	tablet	(6x1)	L-arginine - 150 mg, coffee extract - 50 mg, Ginseng root extract - 50 mg, Maca extract - 25 mg, Tribulus terrestris extract - 20 mg	hydroxypropil methylcellulose, sorbitols, magnesium salts fatty acids, cross-linked sodium, carboxymethylcellulose, silicon dioxide, titanium dioxide, polyethylene glycol, polyvinylpyrrolidone, acacia gum, patent blue	Colfarm S.A	Polşa	05.11.2018	Mənfi	Ekspertizaya təqdim olunmuş V-QR (tablet №6) adlı məhsul kişilərə cinsi zəiflik zamanı tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Demirtikan (Tribulus terrestris) bitkisi bioloji fəallığa malik qida əlavələrinin tərkibində istifadə üçün qadağan olunan bitkilərinin siyahısına daxildir.
Xtrazex (Xtrazeks)	tablet	1	L-carnitine tartrate 0.2 g, Yohimbe bark extract 0.06 g, Peruvian maca root extract 0.033 g, Muira puama bark extract 0.033 g, Grapefruit flavor 0.02 g, Ginseng root extract 10% 0.02 g, L-leucine 0.01 g, Zinc sulfate monohydrate 0.01 g, Nicotinamide 0.009 g, Pyridoxine hydrochloride 0.001 g	Citric acid, sodium bicarbonate, maltodextrin, polyethylene glycol, sucralose sweetener	Hendel	Rusiya	26.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Xtrazex (tablet, N10) adlı məhsul kişilərdə potensiyasını artırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyildir. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Dərman vasitəsi deyildir", "Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz", "Tövsiyə edilən sutkalıq dozaları keçməyin", "BFMQƏ normal qidalanmanı əvəz etmir", "Uşaqların əli çatmayan yerdə saxlayın" terminlərinin qeyd edilməsi və "Bioloji aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı əvəz olunması zəruridir.
Yodofol	tablet	2	Potassium iodide (corresponding to 150 mcg iodine) - 200 mcg, Folic acid (vitamin B9) - 400 mcg □	Lactose monohydrate, Microcrystalline cellulose, Silicon acid, Glucose, Talc, Magnesium stearate	Kendi LTD	Bolqarıstan	20.11.2018	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən YODOFOL (tablet N 60) adlı məhsul yod və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır. QEYD: İstifadə üzrə təlimatda "Bioloji fəallığa malik qida əlavəsi" və "Dərman vasitəsi deyil" yazılarının əlavə olunması; "farmakoloji xüsusiyyətləri" və "farmakoterapevtik qrup" bəndlərinin ləğv olunması zəruridir. Belə ki BFMQƏ-lər bu xüsusiyyətlərə malik olmur. İkincili qablaşmanın üzərində məhsul haqqında əsas informasiyanın Azərbaycan dilində olması zəruridir.
Zinofen FM N30	kapsul	3	Koenzim Q10 100 mg, L-karnitin 200 mg, L-arginin 150 mg, Magnesium 100 mg, Vitamin E 30 mg, Vitamin B6 5 mg	jelatin, qarğıdalı nişastası	Veqa İlaç Kozmetik Qida İmalat San. Tic. Ltd Şti	Türkiyə	13.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Zinofen FM (kapsul, N 30) adlı məhsul Amin turşu, vitamin və vitaminəbənzər maddələrin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda texniki səhvlərin aradan qaldırılması tövsiyə olunur. Həmçinin, qablaşdırma üzərində "Bioloji fəallığa malik aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz olunması zəruridir.
Zvezdoçka	şərbət	100 ml	extracts of althea root (Althaea officinalis L. root, (Malvaceae)) - 3,125 g, extracts of chamomilla flower (Matricaria chamomilla L. (Compositae)) - 2,5 g.	saccharose, methyl parahydroxybenzoate, purified water.	Vetprom AD	Bolqarıstan	28.11.2018	Müsbət	Ekspertizaya təqdim olunmuş Zvezdoçka (şərbət 100 ml) adlı məhsul yuxarı tənəffüs yolları xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişlərinə görə dərman vasitəsi deyil. Qeyd: istifadə qaydasında və əks göstərişlər bölməsində 3 yox 4 yaşdan aşağı uşaqlara tövsiyə olunmur yazılması zəruridir.